

Zərifə Əliyeva orta məktəbi əla-
qiymətlərlə bitirdikdən sonra Azərbay-
can Dövlət Tibb İnstитutunun müalicə-
profilaktikası fakültəsinə daxil olub. Ali tə-
silini başa vurduqdan sonra aspirantura təhsili
alıb və eyni zamanda o vaxtlar ölkəmizdə geniş
yayılmış traxoma infeksiyon xəstəliyinin müalicəsi is-
tiqamətində uğurlu elmi-tədqiqat işləri aparıb. Zərifə
xanım xəstəliyi araşdıraraq səbəbinin və müalicəsinin tapmaq
məqsədilə Moskvaya üz tutur. Ümumittifaq Mərkəzi Həkim-
ləri Təkmilləşdirmə İnstитutunda iki illik ixtisasartırma kursu keç-
diğindən sonra Azərbaycana həkim-oftalmoloq kimi qayıdır.

Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstитutunda elmi işçi kimi fa-
liyyətə başlayan Zərifə xanım həkim kimi fəaliyyəti ilə yanaşı, elmi
araşdırılmalarını da davam etdirir. O, elmi fəaliyyətinin ilk mərhələsini
məhz traxoma xəstəliyinin müalicəsinə həsr edir. Zərifə xanım elmi axtarış-
larını əzmlə davam etdirir. Namizədlik dissertasiyasını uğurla müdafiə edib tibb
elmləri namizədi elmi dərəcəsi alır. Alimin təklifi etdiyi müalicə metodunun tezlik-
lə bütün respublikada istifadəsinə başlanılr. Beləliklə, bu xəstəliyə qarşı mübarizədə
ciddi dönüş əldə olunur.

Tibb elminin inkışafında misilsiz xidmət

Zərifə xanım həm də gözəl peda-
qoq idi. O, gənc həkimlərin diqqətini
həkim-xəstə münasibətinə cəlb edə-
rək deyirdi: "Həkim xəstənin ən doğ-
ma adamıdır". Zərifə xanımın bir çox
məqalələri həkimin mənəvi təriyəsi-
nə, həkim etikasına və əxlaqına həsr
edilib. Həmin məsələlər bu gün də öz
aktuallığını itirmeyib.

Ömrünü insanlara yardım etməyə,
gözlərinə işıq verməyə həsr edən
görkəmlı alim traxoma xəstəliyi ilə
apardığı mübarizədən sonra qlaukom-
ma adlanan göz xəstəliyinin tədqiqinə
başlayır. Həm elmi tədqiqatlarına da-
vam edir, göz xəstəliklərinin müalicə
yollarını axtarır, həm də cərrahiyə
əməliyyatları aparır. Zərifə xanım
heç vaxt qazandığı uğurlarla kifayət-
lənməmiş, tədqiqatlarının mövzusunu
daha da zənginləşdirmiş və dünya
təcrübəsində ilk olaraq aşağı konse-
ntrasiyalı faktorların görme orqanına
erkən xroniki təsirini aşkar etmişdir.
Zərifə xanım apardığı fundamental
tədqiqat işlərinin nəticələrinə əsasən
"Azərbaycanın kimya sənayesinin bə-
zi müəssisələrinin işçilərinin görme
orqanının vəziyyəti" mövzusunda
doktorluq dissertasiyası müdafiə et-
mişdir.

Zərifə Əliyeva doktorluq disserta-
siyasını müdafiəsindən sonra həm də
Azərbaycan Dövlət Həkimləri Təkmil-
ləşdirmə İnstитutunun Oftalmologiya
kafedrasının professoru seçilmişdir.
1983-cü ildə o, həmin kafedranın mü-
diri vəzifəsinə yüksəlib. Həmin il gör-
kəmlı alimin təklifi ilə Bakıda Ümumit-
tafaq Oftalmoloqlar Cəmiyyəti İdare
Heyətinin plenumu keçirilmişdi. Belə

bir möhtəşəm tədbir respublikamızda
ilk dəfə keçirildiyindən böyük təşkilat-
çılıq bacarığı, gərgin zəhmət və təcrübə
tələb edirdi və bu işin ağırlığı Zəri-
fə xanımın üzərinə düşdü. Akademik
Zərifə Əliyeva bu işlərin öhdəsin-
dən uğurla gəldi. Bu plenum həm
Azərbaycanda, həm də keçmiş İttifaq-
da maraqla qarşılıqlı. Zərifə Əliyeva
1981-ci ildə görmə orqanının peşə
patologiyası sahəsində apardığı elmi
tədqiqatlarla görə o zaman oftalmolo-
giya aləmində ən yüksək mükafat sa-
ylan SSRİ Tibb Elmləri Akademiyasının
akademiki M.İ.Averbax adına mü-
kafata layiq görüldü. Zərifə xanım hə-
min mükafatı alan ilk qadın idi. Aka-
demik Zərifə Əliyeva ictimai işlərdə
də fəal iştirak etmiş, keçmiş SSRİ-nin
Sülh Müdafiə Komitəsinin üzvü, Azə-
rbaycan Sülh Müdafiə Komitəsi sədri-
nin müavini, "Bilik" Cəmiyyəti İdare
Heyətinin üzvü və keçmiş İttifaqın Of-
talmoloqları Elmi Cəmiyyətin İdare
Heyətinin üzvü olmuşdur. O, həm də
"Oftalmologiya xəbərləri" jurnalının
redaksiya heyətinin üzvü idi.

Görkəmlı alim Zərifə Əliyeva böyük
elmi məktəb yaratmış alımlərdəndir.
Onun gərgin əməyi sayəsində ərsəyə
gelən dərs vəsaitləri, monoqrafiyalar
bu gün təkcə Azərbaycanda deyil,
dünya oftalmologiya elminin inkışafın-
da gənc həkimlərin və bu sahədə təd-
qiqatlar aparan alımların yetişməsin-
de mühüm rol oynayır. "Kəskin virus
konyunktivitləri", "Keratitlər, gözün
damarlı traktının, torlu qışanın, görme
sinirinin xəstəlikləri, kataraktalar",
"Qlaukoma və gözün hipertenziyası",
"Görmə orqanının zədələnməsi",

"Göz yaşı axmasının fiziologiya və
histologiyası", "Şəkərli diabetdə göz
xəstəlikləri", "Gözün mikrocərrahiyə-
si", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafia funksiyası" və digər
elmi əsərləri Zərifə xanımın tibb elmi-
ne sanballı töhfələridir. Alim göz yaşı
aparati xəstəliklərinin öyrənilmesinə
də xüsusi diqqət yetirmiş, bu mövzu-
ya həsr etdiyi "Yaşaparıcı yolların fi-
ziologiyası", "Yaşaparıcı yolların cer-
rahi müalicəsi", "Göz yaşı yollarının
qoruyucu cərrahiyə üsulları" və digər
əsərləri ilə Azərbaycan ləkrimologiya-
sının banisina çevrilmişdir. Elmi araş-
dırılmaları nəticəsində Zərifə Əliyeva
bir neçə monoqrafiya, o cümlədən
"Şin istehsalında gözün peşə patolo-
giyası", "Xroniki yod intoksikasiyası
ile bağlı oftalmologiya", "Yod senaye-
sində gözün peşə xəstəliyinin profi-
laktikası" monoqrafiyalarını çap etdi-
di. Bütün bunlar dünya elmi ictimaiy-
yətinin diqqətini cəlb edən əsərlər idi.

Zərifə xanım həm xeyirxah, həm də
quidrəlli şəxsiyyət idi. O, elmi fəaliy-
yətləri, uğurları ilə yanaşı, həm də in-
sani keyfiyyətləri ilə seçilirdi. Elə in-
sanseverliyi sayəsində tibb sahəsində
bu qədər uğurlara imza ata bilmüşdi.

Zərifə xanım her zaman öz dərin du-
yumu, həssaslığı ilə hamını heyran
edirdi. Onun bədii duyumu, istedadı
da bənzərsiz idi. Professor, əməkdar
elm xadimi N.Şulpina öz xatirələrində
yazır: "Azərbaycanda Ukrayna ince-
sənəti ongünüyü keçirilərək onun
etdiyi parlaq çıxışı xatırlayıram. Ukray-
na artistləri ilə bir qrupda Xəzər dəni-
zinin məşhur "Neft Daşları"na getmiş-
dir. Zərifə Əziz qızı da bizimlə idi. Bu,

mənim həyatımın ən unu-
dulmaz səhifələrindən biridir.
Hər şey gözəl idi, dənizin coşqun
dalğaları da, sənət adamlarının həmi-
şə maraq doğuran dünyası da, "Neft
Daşları" da, orada toplaşdığımız salon
da... Amma ki, o güne Zərifə xanım
xüsusi rövnəq verirdi. Sanki hamı tə-
rəfindən kəşf olunan Zərifə xanım ma-
sa arxasında çıxış etdi, respublikanın
qazandığı uğurlardan, səhiyyə və mə-
dəniyyət sahəsindəki önemli hadisə-
lərdən danışdı. Onun çıxışı həqiqətən,
parlaq və faktlarla zəngin idi. Mən
eşidiklərimə heyət etdirdim... Fəx-
rə etdirdim ki, bizim aramızda təbiətin
xoş çağında yaranmış zəngin mənə-
viyyatlı bir insan yaşayır". Yüksək in-
sani keyfiyyətləri, hər şeyi incəliyi ilə
qiymətləndirmək bacarığı, insanlarla
dil tapmaq qabiliyyəti ictimai fəaliyyət-
tində Zərifə xanıma böyük kömək
göstərmişdir. Zərifə xanımın zəngin
daxili aləminin formallaşmasına vali-
deynlərinin böyük rol olmuşdur. Ta-
nının alim və həkim, keçmiş SSRİ-
də böyük nüfuz qazanmış Əziz Əliyev-
in qızı məhz Zərifə xanım kimi olmalı
dı.

Zərifə Əliyeva qayğıkeş ana, gözəl,
vəfali ömür-gün yoldaşı missiyasını da
uğurla yerinə yetirirdi. O, ümummilli li-
der Heydər Əliyevin ömür-gün yoldaşı
olmuşdur. Zərifə xanım həm də ona
göre xoşbəxt idi ki, o, xalqımıza də-
yerli övladlar bəxş etmişdir. Zərifə Əliy-
evanın fəxri adları, elmi titulları, mü-
kafatlarının sayı-hesabı yoxdur. Onun
dəyərləri və praktik elmi irsi 14 monoq-
rafiyada, 150-dən artıq fundamental
məqalədə Moskvada, Bakıda və xarici

ölkələrdə çap
olunub. Lakin bun-
lar arasında ən şərəflisi
ana adıdır. Zərifə xanım cə-
miyyət üçün böyük dəyərlərə ma-
lik övladlar tərbiyə edib. Belə də, bə-
şər tarixində nadir şəxslər qismət ol-
muşdur ki, dövlət xadının övladı,
həyat yoldaşı və anası kimi şöhrətin
ən uca mərtəbəsinə yüksəlsin, lakin
özünün qazandığı insanlıq zirvəsini
həyətənən qazanıb.

Ulu öndər Heydər Əliyev xatirələ-
rində deyirdi ki, mən Zərifə xanım ki-
mi həyat yoldaşının olması ilə xoş-
bəxt idim. Üç böyük tarixi şəxsiyyətin
hayatında izi olan Zərifə xanım həm
də ailə və övlad dəyərləri ilə yaşadı.

1985-ci il aprel ayının 15-de Mosk-
va şəhərində vəfat edən Zərifə Əliy-
evanın cənəzası 1994-cü ildə Moskvanın
Novodeviçye qəbiristanlığından
Bakıya gətirilərək Fəxri Xiyabanada
dəfn olunmuşdur. Ümummilli lider
Heydər Əliyev dənizini vaxtsız dəyi-
şən ömür-gün yoldaşını həmişə bö-
yük məhəbbətlə və ehtiramla xatırlayırdı:
"Zərifə xanım çox böyük alim
olub. Mən hələ onunla ailə həyatı qu-
randı o, artıq elm yolunda idi, elmlə
məşğul idi. Onun elmi fəaliyyəti mə-
lumdur. O, çox istedadlı, çox xeyir-
xah, çox sadə insan idi. Mən bu bare-
də çox danişa bilərəm, ailəmin ya-

ması, bu gün-
lərə çatması, öv-
ladlarının tərbiyəsi üçün
və həyatında onun əvəzsiz
rolu üçün mən bu gün Zərifə xanım
məzəri qarşısında baş əyirəm.
On il keçədə, onu bir dəqiqə belə
unutmuram və unutmayacağam. Mə-
nim övladlarım da bu əhvali-ruhiyyə-
dədirler".

İnsanların həyatında böyük rol oyan-
nan, xoş əməl sahibi olan Zərifə xanım
kimi şəxsiyyətlər heç zaman
unudulmur. Görkəmlı alimin həyat fəl-
səfəsi, mənəvi dünyası, oftalmologiya
elminin inkışafındaki xidmətləri o qə-
dər zəngindir ki, bütün fəaliyyətində
bu gözəl insanın nəcib və xeyirxah
şəxsiyyət olması bir daha öz təsdiqini
tapır. Zərifə Əliyeva elmə verdiği töh-
fələrlə və ən əsası da gözəl şəxsiyyəti
ilə hər zaman Azərbaycan xalqının
xatirəsində yaşayacaqdır.

Nəzrin CAVADZADƏ,
"Respublika".